

**“Səba” ASC-nin
Yarımillik Hesabatı
2019-ci il**

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	“Səba” Açıq Səhmdar Cəmiyyəti, “Səba” ASC, VÖEN 5000021211, Qeydiyyat tarixi 24.12.1997, №0406-D3-157
2. Emitentin hüquqi ünvanı və olduğu yer;	Hüquqi ünvan: AZ1700, Şabran rayonu, Şabran şəhəri, M.Rəsulzadə, ev 35; Faktiki ünvan: AZ0100, Xırdalan şəhəri, H.Əliyev prospekti 1.
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Keçmiş adı: “Dəvəçi Broylər” Açıq Tipli Səhmdar Cəmiyyəti, Qeydiyyat tarixi 24.12.1997
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	Yoxdur
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	“Dəvəçi Broylər Dərin Emal” MMC, ünvan: AZ1700, Şabran şəhəri, Dəmir yolunun alt tərəfi, VÖEN: 5000237851; 100%
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	SƏBA
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	Broylər cücələrinin sənaye üsulu ilə yetişdirilməsi, kəsimi və broylər ətinin satışı, Yem bitkilərinin və onun toxumlarının becərilməsi və satışı, Süd məhsullarının istehsalı və satışı.
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	Yoxdur (tələb olunmur)
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Kəsilmiş broylər cücə əti, təzə və dondurulmuş, qablaşdırılmış və açıq , bitki məhsulları və süd məhsulları.
10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	Hal hazırda nəfər işçi 2019-ci ilin 1rüb - 880 2019-ci ilin 2rüb - 886 2019-ci ilin 3rüb - 2019-ci ilin 4rüb -
11. Emitentin idarəetmə orqanları haqqında məlumat; direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda) onların üzvlərinin adı, soyadı, atasının adı;	Müşahidə şurası: Sədr: Quliyev Natiq Saday oğlu Üzv: Rəhimov Şakir Xəyyam oğlu Üzv: Clifford John

	<p>Üzv: Abasov Elmar Aydın oğlu Üzv: Paşayev Allahverdi Oktay oğlu</p> <p>İcra orqanı: İdarə Heyəti</p> <p>Sədr: Ələkpərov Fuad Fərman oğlu Üzv: Nağıyev Nicat Çingiz oğlu Üzv: Cəbrayıl-zadə Cavanşir Həşim oğlu</p>
12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı;	21 (iyirmi bir), onlardan 19 fiziki şəxs və 2 hüquqi şəxs
13. Emitentin Nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; Hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin Nizamnamə kapitalında payı;	<p>1. Quliyev Hidayət Məhiyyəddin oğlu; 893686 səsli səhm; 37.3100 faiz</p> <p>2. “Azərbaycan İnvestisiya Şirkəti” ASC, ünvan: AZ1095, Bakı şəhəri, Səbəyil rayonu, Niyaz 23, VÖEN 1700604401; 598824 səsli səhm; 25.0000 faiz</p> <p>3. ”Bakı Investment Company” MMC, ünvan: AZ1106, Bakı şəhəri, Nərmanov rayonu, Xan Şuşunski küçəsi 63, VÖEN 1300138041; 893687 səsli səhm; 37.3101 faiz</p>
14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, Nizamnamə kapitalında emitentin payı);	1. “Qarabağ Taxıl” MMC, ünvan: AZ1700 Şabran şəhəri, Dəmir yolunun alt tərəfi, VÖEN: 5000268351; 100%
15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat;	Səhmdarların 2019-cü il üçün illik növbəti ümumi yığıncağı keçirilib, növbədənkənar ümumi yığıncaq çağırılırsa, yetərsay olmadığı üçün baş tutmayıb.
16. Yığıncağın keçirilmə tarixi və yeri (ünvanı);	27 iyun 2019-cu il, Xırdalan şəhəri, Heydər Əliyev, 1 ünvanında yerləşən inzibati binada keçirildi.
17. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar;	<p>1. Əlavə maya qoyuluşu yolu ilə “SƏBA” ASC-nin Nizamnamə Kapitalının artırılması barədə heç bir qərar qəbul olunmasın, “SƏBA” ASC-nin Nizamnamə Kapitalı dəyişməz olaraq qalsın, bununla bağlı Səhmdar Cəmiyyətinin Nizamnaməsində heç bir dəyişiklik edilməsin. Gələcəkdə belə bir qərar tələb olunarsa səhmdarların növbəti və ya növbədənkənar Ümumi yığıncağı çağırılması.</p> <p>2. “SƏBA” ASC-nin Müşahidə Şurasının üzvü Əzimov Zakir Mikayıl oğlu Müşahidə Şurasının üzvlüyündən azad edilməsi.</p> <p>3. Elmar Abasov Aydın oğlunun “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasına 2 (iki) il müddətinə üzv olaraq seçilməsi.</p> <p>“SƏBA” ASC-nin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilmişdir:</p> <p>Sədr: Quliyev Natiq Saday oğlu Üzv: Rəhimov Şakir Xəyyam oğlu Üzv: Clifford Clifford John Üzv: Abasov Elmar oğlu Üzv: Paşayev Allahverdi Oktay oğlu</p> <p>“SƏBA” Açıq Səhmdar Cəmiyyəti və Müşahidə</p>

	<p>Şurasının yeni üzvü arasında mülki-hüquqi müqavilə imzalanması və həmin müqaviləni “SƏBA” ASC-nin adından imzalamaq səlahiyyəti Ümumi yığıncağın sədri Quliyev Natiq Saday oğluna verilməsi.</p> <p>4.“SƏBA” Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxslərin dövlət qeydiyyatı orqanında dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və bu işlərin yerinə yetirilməsində notariat və qeydiyyat orqanlarında təmsilçilik edilməsi, eləcə də “SƏBA”ASC-nin Nizamnaməsini və digər təsis sənədlərini imzalamaq, buna dair banklarda, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı idarələrində və s. idarə və təşkilatlarda nümayəndə olmaq, ərizə yazmaq, imza etmək, lazımi sənədləri, o cümlədən təsisçilər barədə məlumatları əks etdirən sənədləri almaq, vermək və bu tapşırıqın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etmək Ümumi yığıncağın sədri Quliyev Natiq Saday oğluna həvalə edilməsi.</p> <p>5. “SƏBA” ASC-nin İdarə Heyətinin tərkibi barədə qərar qəbul edilməsi. Baloğlanov Vüqar Samir oğlunun İdarə heyətinə üzvlükdən azad edilməsi və Nağıyev Nicat Çingiz oğlunun və Cəbrayıl-zadə Cavanşir Həşim oğlunun İdarə heyətinə üzv kimi qəbul edilməsi.</p> <p>6.“SƏBA” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci il üçün illik və maliyyə hesabatı təsdiq edilsin. Cəmiyyətin icra orqanına, qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsi ilə Cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirilməsi, həmçinin illik hesabat və mühasibat balansı barədə məlumatı müvafiq dövlət orqanlarına verilməsi həvalə edilsin.</p> <p>7.2018-ci ilin nəticələrinə görə “SƏBA” ASC tərəfindən dividend elan edilməməsi.</p>
<p>18. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir);</p>	<p>Son dəfə investisiya qiymətli kağızlarının buraxılışı 2008-ci ilə təsadüf edir (604 067 səhmin buraxılışı, hər səhmin nominal dəyəri 2 AZN). Səhmlərin kütləvi təklif yolu üsulu ilə birja vasitəsilə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə yeni səhm buraxılmayıb.</p>
<p>19. İntestisiya qiymətli kağızın növü və forması;</p>	<p>Adi, adlı səhmlər – Nizamnamə Kapitalının 100%</p>
<p>20. İntestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;</p>	<p>Qiymətli kağız mülkiyyətçilərinin reyestrində 16.05.2019-cu il tarixli çıxarışa əsasən, dövlət qeydiyyat nömrəsi AZ1001007595</p>
<p>21. İntestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;</p>	<p>2.395.296 ədəd, hər səhmin nominal dəyəri 2 (iki) Azərbaycan manatı</p>
<p>22. İntestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;</p>	<p>4.790.592 Azərbaycan manatı</p>

23. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);	Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividend ödənilməyib
24. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;	Buraxılmayıb
25. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda);	Yoxdur
26. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar;	Hesabat ili ərzində olmayıb.
27. Əqdin məbləği;	-----
28. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi;	-----
29. Emitent tərəfindən adıyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar;	Yoxdur
30. Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;	Yoxdur
31. Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi;	1) Quliyev Hidayət Məhiyəddin oğlu, şəxsiyyət vəsiqəsi AZE № 14911452, 31.07.2014 tarixdə Füzuli RPŞ tərəfindən verilib; emitentin səhmdarı; 2) “Azərbaycan İnvestisiya Şirkəti” ASC, ünvan: AZ1095, Bakı şəhəri, Səbəyl rayonu, Nizami 23, VÖEN 1700604401; emitentin səhmdarı; 3) “Baku Investment Company” MMC, ünvan: AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 63, VÖEN 1300138041; emitentin səhmdarı; 4) Quliyev Natiq Saday oğlu, şəxsiyyət vəsiqəsi AZE № 16581903, 18.03.2017 tarixdə ASAN 1 tərəfindən verilib, emitentin İdarə Heyətinin (2016-cı ildən etibarən Müşahidə Şurasının) Sədri.
32. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	27 iyun 2019
33. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	Yeganə Məmmədova, “Səbə” ASC-nin Baş mühasibi

İDARƏ HEYƏTİNİN SƏDRİ: Ələkpərov Fuad Fərman

BAŞ MÜHASİB: Məmmədova Yeganə Qubad

Maliyyə vəziyyəti haqqında hesabat
30 İyun 2019-ci il tarixə

--	--	--	--	--	--	--	--	--	--

VÖEN 5000021211

Mühəsibat uçotu subyektinin adı SƏBA AÇIQ ASC

Sahə (fəaliyyət növü) Diri qusların yetişdirilməsi və satışı

Mülkiyyət növü Özəl

Ünvan Xırdalan şəhəri, H.Əliyev prospekti 1, AZ 0100

Elektron poçt ünvanı _____

Ölçü vahidi: manat

Bölmə/ Maddə №-si	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
			4	5	6	7
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər		201,456			
11	Torpaq, tikili və avadanlıqlar		45,595,636			
12	İnvestisiya mülkiyyəti		6,310,351			
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Sair uzunmüddətli aktivlər					
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR			52,107,442		
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar		13,896,094			
21	Qısamüddətli debitor borcları		4,055,477			
22	Pul vəsaitləri və onların ekvivalentləri		456,016			
23	Sair qısamüddətli debitorlar		4,553,591			
24	Sair qısamüddətli aktivlər		54,811			
	CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR			23,015,989		-
	CƏMI AKTİVLƏR			75,123,432	-	-
1	2	3	4	5	6	7
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital		8,792,692			
31	Emissiya gəliri		11,717,333			
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		19,071,258			
	CƏMI KAPİTAL		39,581,283	-	-	-
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		25,558,673			
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditör borcları					
44	Sair uzunmüddətli öhdəliklər					
	CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		25,558,673	-	-	-

5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		783,360			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		1,600,909			
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		191,227			
53	Qısamüddətli kreditör borcları		7,220,158			
54	Sair qısamüddətli öhdəliklər		187,822			
	CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		9,983,476	-	-	-
	CƏMI ÖHDƏLİKLƏR		35,542,149	-	-	-
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		75,123,432	-	-	-

Rəhbər
Baş mühasib

“31” avqust 2019 il

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

(xərclərin funksiyaları üzrə) 30 İyun 2019-cü il tarixə

VÖEN

Mühasibat uçotu subyektinin adı SƏBA ASC

--	--	--	--	--	--	--	--	--	--

Sahə (fəaliyyət növü) Diri qusların yetişdirilməsi və satışı

Mülkiyyət növü Özəl

Ünvan Xırdalan şəhəri, H.Əliyev prospekti 1, AZ 0100

Elektron poçt ünvanı _____

Ölçü vahidi: manat

	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
	2	3	4	5
	Əsas əməliyyat gəlirləri		36,837,200	
	Satışın maya dəyəri üzrə xərclər		(33,325,338)	
	Ümumi mənfəət (zərər)		3,511,862	
	Sair əməliyyat gəlirləri			
	Kommersiya xərcləri		(3,469,208)	
	İnzibati xərclər		(2,937,129)	
	Sair əməliyyat xərcləri			
	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)			
	Əməliyyat mənfəəti (zərəri)		(2,894,474)	
	Sair əməliyyat gəlirləri		201,222	
	Maliyyə xərci		(573,344)	
	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		(3,266,597)	
	Mənfəət vergisi			
	2	3	4	5
	Hesabat dövründə xalis mənfəət (zərər)		(3,266,597)	-
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Qeyd: Bu ildən başlayaraq Səba konsolidasiya edilmiş maliyyə nəticələrini dərc edir.

Bu, bütün törəmə şirkətlərin (Səba, Qarabağ Taxıl, Qarabağ Toxum, Biləsuvar Aqro) konsolidasiya edilmiş hesabatını nəzərdə tutur.

Şirkətin biznes modelinin dəyişməsi ilə əlaqədar 2019 cu ilin ilk altı aylıq nəticələri proqnozlaşdırılmış zərərlə uyğundur, hansı ki, ilin nəticələrinə görə mənfəət planlaşdırılır.

Bu il üçün şirkətin əsas məqsədi maliyyə ilini böyük mənfəət ilə başa çatdırmaq deyil, gələcək ilin uğurunu təmin etmək üçün, daha çox yeni biznes modelini tamamlamaqdır.

Xatırlatmaq istərdik ki, 2018-ci ilin sonuna Şirkətin konsolidə olunmuş mənfəəti 5 866 991 AZN təşkil etmişdir.